

“VİSA KARTI İLƏ ÖDƏ, AVTOMOBİL QAZAN!”
STİMULLAŞDIRICI LOTEREYANIN KEÇİRİLMƏ ŞƏRTLƏRİ

1. LOTEREYANIN TƏŞKİLATÇISININ ADI, VÖEN-İ, OLDUĞU YER VƏ ƏLAQƏ TELEFONLARI

1.1. Lotereyanın təşkilatçısı: Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli, 250 sayılı lisenziyası əsasında fəaliyyət göstərən «PAŞA Bank» Açıq Səhmdar Cəmiyyətidir (bundan sonra «Təşkilatçı» adlanacaq).

1.2. Təşkilatçının hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1005, Səbail rayonu, Yusif Məmmədəliyev küç., ev 13.

VÖEN: 1700767721

Əlaqə telefonu: +994.12.496.51.00 (1695)

Fax: +994.12.496.50.10

2. LOTEREYANIN ADI, KEÇİRİLMƏ FORMASI, MÜDDƏTİ VƏ KEÇİRİLDİYİ ƏRAZİ

“01” dekabr 2020-cu il tarixindən “30” aprel 2021-ci il tarixinədək Azərbaycan Respublikasının bütün ərazisində keçiriləcək “*Visa kartı ilə ödə, avtomobil qazan*” stimullaşdırıcı tirajlı lotereya (bundan sonra – “Lotereya”).

3. LOTEREYADA İŞTİRAK HÜQUQU, LOTEREYANIN UDUŞ FONDUNA DAXİL OLAN UDUŞUN ADI VƏ MİQDARI, MƏBLƏĞİ VƏ OYNANILMASI QAYDALARI

3.1. Lotereya iştirakçısı qismində 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) və eyni zamanda ölkədaxili banklar tərəfindən emissiya edilən Visa kartının sahibi olan şəxslər çıxış edə bilirlər;

3.2. Lotereyada iştirak aşağıdakı qaydada baş tutur:

3.2.1. Lotereya keçirildiyi müddətdə ölkədaxili banklarda emissiya edilən VİSA kart sahibi qeyd edilən kartlar vasitəsilə “ARAZ”, “SPAR” və “Favorit”¹ supermarketlər şəbəkələrində Təşkilatçıya məxsus (PAŞA Bank) POS terminal vasitəsilə etdiyi ödənişin hər bir 30 AZN (otuz manat) ekvivalentində olan hissəsi ona lotereyada iştirak etmək üçün bir (1) şans qazandıracaq. Hər bir ödənişin RRN (xüsusi unikal əməliyyat kodu) kodları müvafiq informasiya sistemində (bundan sonra lotereya sistemi) lotereya biletini əvəz edən digər məlumat daşıyıcısı hesab ediləcək və hər bir iştirakçıya əməliyyatların sayından asılı olaraq stimullaşdırıcı lotereyada iştirak etmək şansı qazandıracaq.

3.2.2. Ölkədaxili banklarda emissiya edilən Visa kart sahibi lotereyada könüllü iştirakını <https://www.lottery.az> saytına daxil olaraq RRN kodunu (xüsusi unikal əməliyyat kodu) və iştirak barədə ərizəni dolduraraq təsdiq edə bilər. Lotereya iştirakçısı qeydiyyatdan keçərkən mütləq qaydada bu lotereya şərtləri ona təqdim edilir və lotereya iştirakçısı hazırkı şərtlərlə tanış olduğunu təsdiq edir.

3.2.3. Uduşun alınması zamanı lotereya qalibi hazırkı Şərtlərdə qeyd olunan sənədləri təqdim edə bilmədikdə uduşu almaq hüququnu itirir.

¹ Lotereyada “Favorit” Supermarketlər şəbəkəsinin yalnız Binəqədi rayonu, 9 mkr., Mir Cəlal küçəsi 59K və Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə ünvanlarında yerləşən marketləri iştirak edir.

3.3. Lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısı elektron lotereya sistemində yaradılır və saxlanılır. Lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısı özündə Təşkilatçının tam adı, olduğu yer, lotereyanın adı və keçirilmə forması, lotereya biletinin nömrəsi və (və ya) seriyası, tirajın uduş fondu, oynanılması şərtləri və tarixi haqqında məlumat, uduşun verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat, lotereyanı keçirmək hüququnun əldə olunması haqqında məlumat (tarix daxil olmaqla) əks olunur.

3.5. Lotereya bir tirajdan ibarətdir və onun uduş fondu 14 may 2021-ci il tarixdə oynanılacaqdır. Uduşun oynanılmasında bütün lotereya iştirakçıları iştirak edir.

3.6. Lotereyanın uduş fondunu 1 (bir) ədəd boz rəngli, çəkisi 1415 kq, uzunluğu 4.78 m, eni 1.83 m, hündürlüyü 1.48 m olan, 2020-ci il istehsalı olan, istifadə olunmamış “Volkswagen Passat” marka və modelli avtomobil təşkil edir.

3.7. Qeyri-pul uduşlarının əvəzinə pul ekvivalentinin ödənilməsinə yol verilmir.

3.8. Uduş aşağıdakı qaydada oynanılır:

3.8.1. Lotereya biletinə bərabər tutulan məlumat daşıyıcıları tərkibindən (siyahısından) qalibin seçilməsi və uduş fondunun oynanılması xüsusi kompüter proqramı (bundan sonra «Proqram» adlanacaq) vasitəsilə elektron püşkatma qaydasında həyata keçirilir.

3.8.2. Lotereyanın uduş fondunun oynanılması üçün lotereya proqramı işə salınır və bir müddətdən sonra dayandırılır. Proqram təsadüfi yolla lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısını seçir. Bu lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısı uduşlu sayılır.

3.9. Püşkatma həmçinin növbəliklə əvəzedici qalib müəyyən edir. Əgər 1-ci qalibin uduşu almağa hüququ yoxdursa, şərtlərə əsasən uduş 2-ci qalibə, əgər ikinci qaliblə də eyni vəziyyət yaranarsa, uduş növbəliklə digər şəxslərə ötürülür.

3.10. Qalib növbəti günün əvvəlində “Təşkilatçı”nın müştəri xidmətləri mərkəzindən zəng vasitəsi ilə qalib olması barədə məlumatlandırılır. Müştəri xidmətləri mərkəzindən ona uduşun nə zaman və haradan alacağı haqqında məlumat verilir.

3.11. Lotereyada uduşu udmuş iştirakçı uduşu almaq üçün Təşkilatçıya şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidir.

3.12. Təşkilatçı uduş fondunun oynanıldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində və 7 (yeddi) iş günündən gec olmayaraq qalibə müvafiq uduşun ödənilməsi müddəti və qaydası barədə məlumat verir.

3.13. Qalib tərəfindən uduşun alınması hüququnun üçüncü şəxslərə güzəşt edilməsinə yol verilmir.

3.14. Lotereyanın uduş fondunun oynanılması online qaydada həyata keçiriləcəkdir. Uduş fondunun oynanılması, onun izlənilməsi üçün şəraitin yaradılması məqsədi ilə, Təşkilatçının “Facebook” sosial şəbəkəsindəki profili vasitəsilə canlı olaraq yayımlanacaq.

3.15. Qalib olan iştirakçı uduş fondunun oynanıldığı tarixdən 7 iş günü sonra və 90 iş günü ərzində şəxsiyyəti təsdiq edən sənədi təqdim edərək Təşkilatçının baş ofisinə (Bakı şəhəri, Yusif Məmmədliyev küçəsi, ev 13) müraciət edə bilərlər. Uduş, qalib olan müştərinin tələbi irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq ona verilir.

3.16. Təşkilatçının məsuliyyəti uduşun hazırkı şərtlərdə müəyyən edilmiş dəyəri və sayı çərçivəsindən kənara çıxmır.

4. LOTEREYADA İŞTİRAK ÜZRƏ İSTİSNALAR

4.1. Aşağıda göstərilən şəxslər Lotereyada iştirak etmək hüquqları yoxdur və istənilən halda Lotereyanın iştirakçısı sayılmırlar:

a) 18 yaşına çatmamış şəxslər;

b) Lotereya Təşkilatçısının əməkdaşları;

c) Lotereyanın keçirilməsinə cəlb olunan hüquqi və fiziki şəxslər yaxud onların nümayəndələri və əməkdaşları;

4.2. Lotereyaya aid olan reklam daşıyıcılarında yuxarıda göstərilən istisnalar barədə məlumat veriləcək. Həmin şəxslər lotereyada iştirak edərsə, heç bir uduş əldə edə bilməyəcəklər.

5. MƏLUMATIN TƏQDİM EDİLMƏSİ

5.1. Təşkilatçı Lotereya iştirakçısının yazılı razılığı ilə onun adı, soyadı, ixtisası və iş yeri barədə məlumatların marketinq məqsədləri üçün istifadə edə bilər.

5.2. Təşkilatçı lotereya iştirakçının yazılı razılığı ilə göstərilən məlumatların, foto şəkillərin, müsahibələrin, digər materialların kütləvi informasiya vasitələrində, hər hansı çap, audio-video materiallarında pulsuz olaraq istifadə edə bilər.

5.3. İştirakçı Lotereyanın Təşkilatçısı tərəfindən göndərilən məlumatların, SMS-mesajların, reklam xarakterli digər mesajların qəbul edilməsinə öz razılığını təsdiq edir.

6. DİGƏR ŞƏRTLƏR

6.1. Bu şərtlər lotereya iştirakçılarının tanış ola bilməsi üçün Təşkilatçının rəsmi saytında (www.lottery.az) açıqlanır və lotereyanın Təşkilatçısı və iştirakçıları üçün məcburi qüvvəyə malikdir.

6.2. Lotereyanın iştirakçı tərəfindən mövcud Şərtlərin pozulması, və ya iştirakçı tərəfindən hazırkı Şərtlərin yerinə yetirilməsindən imtina (o cümlədən Lotereyanın keçirilməsi və/və ya uduşun əldə olunması, qaydası və müddəti ərzində) iştirakçı tərəfindən Lotereyada iştirakdan imtina kimi hesab ediləcək.

6.3. Stimullaşdırıcı lotereyaya nəzarət Təşkilatçının Fərdi Bankçılıq Departamentinin Məhsulların İdarəedilməsi şöbəsi tərəfindən həyata keçiriləcək.

6.4. Lotereyanın təşkili və keçirilməsi ilə əlaqədar digər münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

6.5. Qaliblərin siyahısı və onlar haqqında məlumat tirajdan sonra (www.lottery.az) saytıda yerləşdiriləcəkdir.

6.6. Lotereyanın təşkilatçısı tərəfindən elektron informasiya sisteminə nəzarətin təmin edilməsi məqsədilə, maliyyə bazarlarına nəzarət orqanını bu sistemə baxış rejimində birbaşa çıxışla təmin edəcəkdir.

6.7. Lotereyanın keçirilməsi ilə bağlı təşkilati və digər məsələlərin həlli üzrə məsul şəxs Bankın Fərdi Bankçılıq Departamentinin Məhsulların İdarəedilməsi şöbəsinin baş mütəxəssisi Dəmirbəyli Tamerlan (+994124965000 dax.1695, e-mail: tamerlan.damirbayli@pashabank.az, +994502514195).